

M Ü N D Ə R İ C A T / C O N T E N T S

1. Əsas makroiqtisadi göstəricilər / Main macroeconomic indicators

1.1. Makroiqtisadi göstəricilər	
Macroeconomic indicators	2
1.2. Qiymət indeksləri	
Price index	3
1.3. Tədiyyə balansı	
Balance of Payments	4
1.4. Xarici ticarət	
Foreign Trade	5

2. Əsas pul-kredit göstəriciləri / Main monetary indicators

2.1. Pul icmalı	
Monetary survey	6
2.2. Pul kütləsi	
Money supply	7
2.3. Yenidən maliyyələşdirmə dərəcələri	
Refinancing rates	8
2.4. Milli Bankın məcburi ehtiyat normaları	
Reserve requirements of NBA	8
2.5. Manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi	
Official rate of manat against US dollar	9
2.6. Respublika üzrə kassa dövriyyəsi	
Cash circulation on the Republic	10
2.7. Tədavüldə olan dövlət qısamüddətli istiqrazları	
Data on Government short-term T-bills in circulation	12

3. Maliyyə bazarı / Financial market

3.1. Depozit və kreditlər üzrə orta faiz dərəcələri	
Average interest rates on deposits and credits	13
3.2. İqtisadiyyata kredit qoyuluşları	
Credits to the economy	14
3.3. Kommersiya banklarının kredit qoyuluşları haqqında məlumat	
Credits of commercial banks to economy sectors	15
3.4. Cəlb olunmuş əmanətlər və depozitlər	
Savings and deposits attracted	16
3.5. Əhalidən cəlb olunmuş əmanətlərin banklar üzrə strukturu	
Allocation of savings attracted from the population among banks	17
3.6. Xarici valyuta bazarı	
Foreign currency market	17
3.7. Manatın xarici valyutalara nisbətən cərpaz məzənnələri	
Cross rates of manat against foreign currencies	18
3.8. Nağd valyuta əməliyyatlarının həcmi və məzənnələri	
Volume and rate of cash operations	19

4. Kredit təşkilatlarının göstəriciləri / Indicators of credit organisations

4.1. Bank sistemi haqqında məlumat	
Information on the banking system	20
4.2. Bank aktivlərinin və passivlərinin strukturu	
Banking assets and liabilities concentration	21

5. Ödəniş sistemləri / Payment systems

5.1. Ödəniş sistemlərinin əsas göstəriciləri / Key indicators of Payment systems	22
Metodoloji izahatlar	23
Methodological explanation	

1. Əsas makroiqtisadi göstəricilər / Main macroeconomic indicators

Cədvəl 1.1. Makroiqtisadi göstəricilər

Table 1.1. Macroeconomic indicators

mlrd.man. / bln.man.

	2001-ci il Y2001	2002-ci il Y2002	2003-cü ilin yanvar- mayı January- May 2003	2003-cü il Y2003	2004-cü ilin yanvar- aprel January- April 2004	2004-cü ilin yanvar- Mayı January- May 2004
Ümumi daxili məhsul Gross domestic product (GDP)	26578	30312.3	12902.5	35053.4	11067.3	1477.3
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	109.9	110.6	109.4	111.2	110.1	110.3
Sənaye məhsulunun həcmi Volume of industry production	17626.8	19742.1	9314.6	23652.2	8667.1	11009.3
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	105.1	103.6	107.6	106.1	103.8	104.4
Əsas kapitalla investisiya Capital investments	5649.2	10292.8	5695.1	17809.5	7163.3	9280.1
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	117.1	182.2	162.0	171.2	163.4	162.5
Kənd təsərrüfatı məhsulları Volume of agriculture production	5893.6	6355.7	1248.7	6836.0	923.4	1371.8
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	111.1	106.4	103.1	105.6	103.9	104.5
Yük dövriyyəsi, mln. ton km Freight by transportation means, mln. t km	24918	20200.0	8700.0	22200.0	6900.0	9300.0
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	123.0	109.6	111.3	109.3	105.6	104.7
Pərakəndə əmtəə dövriyyəsi Retail trade-turnover	11877.4	13442.3	6166.3	15130.0	5883.4	7399.6
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	109.9	109.6	109.7	110.9	111.7	111.9
Pullu xidmətlər Paid Services	2488.6	2659.0	1179.5	2961.1	1050.6	1331.5
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	105.6	107.1	109.6	111.7	112.5	113.1
Büdcənin gəlirləri Budgetary revenues	3919.5	4551.2	1996.4	6127.6	2111.0	-
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	109.7	116.1	137.0	134.6	131.3	-
Büdcənin xərcləri Budgetary expenditures	4032.9	4658.6	2009.4	6169.5	1933.9	-
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	105.6	115.5	128.7	132.4	123.1	-
Kəsir (-) / Profisit (+) Deficit (-) / Profit (+)	-113.4	-107.4	-13.0	-41.9	177.1	-
Büdcə kəsirinin/profitinin ÜDM-də xüsusi çəkisi, %-lə State budget deficit/profit as a share of GDP, %	0.4	0.4	0.1	0.1	1.6	-
Əhəlinin nominal pul gəlirləri Nominal income of population	19381.8	21169.9	9053.6	24207.9	8872.6	11183.5
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	110.4	111.4	111.6	111.4	118.3	118.5
Nominal orta aylıq əmək haqqı, manat Nominal average monthly wage, manat	260.0	312.9	371.8	383.1	440.8	442.9
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	126.7	121.2	121.3	121.4	119.2	119.1
İstehlak qiymətlərinin indeksi / Consumer price index <i>əvvəlki ilin dekabrına nisbətən, %-lə</i> compared with december of previous year, %	101.3	103.3	101.0	103.6	103.8	104.0
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	101.5	102.8	102.2	102.2	105.9	106.1
İstehsalçıların qiymət indeksi / Producer price index <i>əvvəlki ilin dekabrına nisbətən, %-lə</i> compared with december of previous year, %	94.8	107.2	111.0	111.2	102.4	106.9
<i>əvvəlki ilə, %-lə</i> to previous year, %	101.8	97.7	117.1	116.1	106.2	106.4

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi / Source: State Committee on Statistics of Azerbaijan Republic

Cədvəl 1.2. 2004-cü ilin may ayında qiymət indeksləri, %

Table 1.2. Price index in May, 2004, %

	2004-cü ilin mayı May 2004			Yanvar-may əvvəlki ilin müvafiq dövrünə nisbətən January-May compared with the same period of previous year
	Əvvəlki aya nisbətən Compared with previous month	əvvəlki ilin / compared with		
		mayına nisbətən May of previous year	dekabrına nisbətən December of previous year	
İstehlak qiymətlərinin indeksləri / Consumer price index o cümlədən: / out of which:	0.1	6.6	4.0	6.1
ərzaq məhsulları, içkilər, tütün / food products, beverages, tobacco	0.2	10.3	6.3	9.4
qeyri ərzaq malları, xidmətlər / non-food products, services	0.1	0.4	-0.1	0.4
qeyri ərzaq malları / non-food products	0.1	0.8	-0.1	0.8
ərzaq və qeyri-ərzaq malları / food and non-food products	0.2	7.8	4.6	7.2
xidmətlər / services	0.0	-0.1	0.0	-0.1
Sənayenin topdansaş qiymət indeksi / Industry Price index ondan: / out of which:	4.4	7.1	6.9	6.4
Mədənçıxarma sənayesi və karxanaların işlənməsi Field extraction o cümlədən: / out of which:	7.4	8.7	9.6	6.0
neft və qaz hasilatı / oil and gaz extraction	7.5	8.7	9.6	6.0
mə'dənçıxarma sənayesi və karxanaların işlənməsi field extraction	5.0	113.1	6.9	7.6
Emal sənayesi / Processing industry ondan: / out of which:	-0.4	5.7	3.6	8.9
qida məhsulları, içki və tütün food products, beverages and tobacco	-1.7	29.1	13.7	30.8
toxuculuq məmulatları / textiles	0.0	5.4	5.8	7.5
koks və neftayırma məhsulları products of oil processing	0.0	0.0	0.0	5.0
kimyəvi maddə, məhsul və liflər chemical matter, product and fiber	-3.0	5.2	8.1	7.5
metallurgiya / metallurgy	2.1	8.5	4.0	6.3
Elektrik enerjisi, qaz və su təchizatı Electric power, gaz and water supply	0.0	0.1	0.0	0.6
Kənd təsərrüfatı məhsulları istehsalçılarının qiymət indeksi Agrarian producer price index	-7.0	5.0	-2.1	1.6
bitkiçilik məhsulları vegetation	1.1	12.5	-0.4	3.8
heyvandarlıq cattle breeding	-14.0	6.7	-5.2	2.6

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi / Source: State Committee on Statistics of Azerbaijan Republic

Cədvəl 1.3. Azərbaycan Respublikasının tədiyyə balansı
Table 1.3. Balance of Payments of Azerbaijan Republic

mln. ABŞ dolları / mln. USD

	1999-cü il Y1999	2000-ci il Y2000	2001-ci il Y2001	2002-ci il Y2002	2003-cü il I rüb 1Q, 2003	2003-cü il II rüb 2Q, 2003	2003-cü il III rüb 3Q, 2003	2003-cü il IV rüb 4Q, 2003	2003-cü il Y2003	2004-cü il I rüb 1Q, 2004
Cari hesab Current Account	-599.7	-167.7	-51.7	-768.4	-276.0	-453.6	-560.1	-730.9	-2020.6	-738.4
Xarici ticarət balansı Foreign Trade Balance	-408.2	319.4	613.9	481.6	188.3	3.5	-144.3	-145.7	-98.2	20.1
İxrac Export	1025.2	1858.3	2078.9	2304.9	674.9	681.2	536.9	731.5	2624.5	732.2
İdxal Import	-1433.4	-1538.9	-1465.0	-1823.3	-486.6	-677.7	-681.2	-877.2	-2722.7	-712.1
Xidmətlər balansı Balance of services	-228.3	-224.6	-375.1	-935.6	-378.7	-378.1	-341.2	-516.5	-1614.5	-651.2
İxrac Export	256.8	259.8	289.8	362.1	104.4	97.8	116.0	113.7	431.9	106.3
İdxal Import	-485.1	-484.4	-664.9	-1297.7	-483.1	-475.9	-457.2	-630.2	-2046.4	757.5
Gəlirlər Income	-44.9	-335.4	-367.2	-384.7	-98.4	-128.3	-104.5	-110.8	-442.0	-144.3
Kredit (daxilolmalar) Accounts receivable	33.9	55.9	41.5	37.1	12.7	23.3	3.2	13.5	52.7	13.6
Debet (ödəmələr) Accounts payable	-78.8	-391.3	-408.7	-421.8	-111.1	-151.6	-107.7	-124.3	-494.7	-157.9
Cari transferlər Current transfers	81.7	73	76.6	70.4	12.8	49.4	29.9	42.1	134.2	37.0
Kapital və maliyyənin hərəkəti hesabı Capital and Finance Account	828.2	441.9	317.4	1051.5	319.8	564.0	619.0	835.3	2338.1	772.5
Birbaşa investisiyalar Direct investments	355.4	29.1	220.1	1066.8	435.7	437.1	632.3	788.1	2293.2	880.1
Neft bonusu Oil bonus	155.0	100.0	6.4	0.0	0.0	48.6	0.0	10.0	58.6	1.6
Digər investisiyalar Other investments	472.8	312.8	90.9	-15.3	-115.9	78.3	-13.3	37.2	-13.7	-109.2
Sair vəsaitlər Other money	-	-	-	-86.6	-51.6	1	-36.5	-25	-112.1	-27.5
Ehtiyat aktivlərin dəyişməsi, (- artım; + azalma) / Change in reserve assets (- increase; + reduction)	-228.5	-274.2	-265.6	-196.5	7.8	-111.4	-22.4	-79.4	-205.4	-6.6
Balans Balance	0	0	0	0	0	0	0		0	0

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 1.4. Azərbaycan Respublikasının xarici ticarəti (tədiyyə balans metodologiyasına əsasən)
Table 1.4. Foreign trade of Azerbaijan Republic (in accordance with balance of payments methodology)

min ABŞ dolları / thousand USD

	İXRAC EXPORT				İDXAL IMPORT				Ticarət balansının saldosu Saldo of trade balance						
	Cəmi Total	Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %-lə Compared with the same period of previous year, %	o cümlədən: Out of which:			Cəmi Total	Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %-lə Compared with the same period of previous year, %	o cümlədən: Out of which:							
			Uzaq xarici dövlətlərə With foreign countries	Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %-lə Compared with the same period of previous year, %	MDB dövlətlərinə With CIS Countries			Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %-lə Compared with the same period of previous year, %	Cəmi Total	Uzaq xarici dövlətlərə With foreign countries	MDB dövlətlərinə With CIS Countries				
1995	612343	89.8	339297	93.6	273046	85.6	985432	115.8	755527	185.6	229905	51.8	-373089	-416230	43141
1996	643669	105.1	343717	101.3	299952	109.9	1337583	135.7	1012005	133.9	325578	141.6	-693914	-668288	-25626
1997	808257	125.6	427920	124.5	380337	126.8	1375164	102.8	977641	96.6	397523	122.1	-566907	-549721	-17186
1998	677751	83.9	434332	101.5	243419	64.0	1723903	125.4	1266389	129.5	457514	115.1	-1046152	-832057	-214098
1999	1025231	151.3	803837	185.1	221394	91.0	1433392	83.1	1050311	82.9	383081	83.7	-408161	-246474	-161687
2000	1858335	181.3	1594131	198.3	264204	119.3	1539005	107.4	1163552	110.8	375453	98.0	319330	430579	-111249
2001	2078931	111.9	1855148	116.4	223783	84.7	1465064	95.2	1022194	87.9	442870	118.0	613867	832954	-219087
I rüb / 1Q	526737	133.9	484118	148.9	42619	62.6	316857	82.5	223031	78.5	93826	93.7	209880	261087	-51207
II rüb / 2Q	531227	101.7	484071	107.5	47156	65.4	333308	91.6	215156	81.9	118152	117.0	197919	268915	-70996
III rüb / 3Q	540403	91.0	448139	81.9	92264	196.1	414313	126.4	303915	121.0	110398	144.0	126090	144224	-18134
IV rüb / 4Q	480564	137.9	438820	161.6	41744	54.2	400586	86.5	280092	76.6	120494	123.3	79978	158728	-78750
2002	2304893	110.9	2061150	111.1	243743	108.9	1823341	124.5	1149250	112.4	674091	152.2	481552	911900	-430348
I rüb / 1Q	450164	85.5	401156	82.9	49008	115.0	388536	122.6	235658	105.7	152878	162.9	61628	165498	-103870
II rüb / 2Q	488972	92.0	441582	91.2	47390	100.5	404729	121.4	235732	109.6	168997	143.0	84243	205850	-121607
III rüb / 3Q	631127	116.8	566623	126.4	64504	69.9	466823	112.7	316432	104.1	150391	136.2	164304	250191	-85887
IV rüb / 4Q	734630	152.9	651789	148.5	82841	198.5	563253	140.6	361428	129.0	201825	167.5	171377	290361	-118984
2003	2624513	113.9	2290613	111.1	333900	137.0	2722704	149.3	1855710	161.5	866994	128.6	-98191	434903	-533094
I rüb / 1Q	674859	149.9	616581	153.7	58278	118.9	486576	125.2	300283	127.4	186293	121.9	188283	316298	-128015
II rüb / 2Q	681183	139.3	610772	138.3	70411	148.6	677680	167.4	484528	205.5	193152	114.3	3503	126244	-122741
III rüb / 3Q	536939	85.1	460104	81.2	76835	119.1	681253	145.9	472875	149.4	208378	138.6	-144314	-12771	-131543
IV rüb / 4Q	731532	99.6	603156	92.5	128376	155.0	877195	155.7	598024	165.5	279171	138.3	-145663	5132	-150795
2004	732228	27.9	644575	28.1	87653	26.3	712084	26.2	446165	24.0	265919	30.7	20144	198410	-178266
I rüb / 1Q	732228	108.5	644575	104.5	87653	150.4	712084	146.3	446165	148.6	265919	142.7	20144	198410	-178266

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

2. Əsas pul-kredit göstəricilər / Main monetary indicators

Cədvəl 2.1. Pul icmalı
Table 2.1. Monetary Survey

mlrd. man. / bln.man.

	01.06.03	01.01.04	01.04.04	01.05.04	01.06.04
Xalis xarici aktivlər Net foreign assets	2466.3	3246.1	3583.5	3684.9	3875.4
Xalis daxili aktivlər Net domestic assets	1693.5	1847.7	1762.1	1928.6	1669.3
Daxili kredit / Domestic Credit	3113.7	3284.0	3263.9	3353.7	3205.0
Dövlət idarəetmə sektoruna tələblər / Claims to Governmental sector	714.3	333.0	63.8	57.1	-121.8
Geniş mənada pul kütləsi Broad money supply	4159.8	5093.8	5345.7	5613.4	5544.7
Geniş mənada pul kütləsi (manatla) Broad money supply (in manats)	1999.2	2592.2	2504.4	2661.5	2678.6
Banklardan kənardakı nağd pul kütləsi Cash out of banks	1563.5	2040.9	1856.9	1872.9	1881.2
Əmanətlər və depozitlər (manatla və xarici valyuta ilə) Savings and deposits (in manats and foreign currencies)	2596.2	3052.9	3488.8	3740.5	3663.5
Arayış üçün: For information:					
Pul multiplikatoru Money multiplier					
manatla in manat	1.11	1.12	1.02	1.09	1.05
xarici valyuta ilə in foreign currency	2.09	2.01	1.98	2.07	1.98
Geniş mənada pul kütləsinin dövriyyə sür'əti: Velocity of broad money supply					
manatla in manat	16.4	13.52	14.89	14.01	13.93
xarici valyuta ilə in foreign currency	7.88	6.88	6.98	6.64	6.73

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 2.2. Pul kütləsi

Table 2.2. Money supply

mlrd. man. / bln.man.

	Pul kütləsi (M2) Money supply (M2)			Pul kütləsinin dəyişməsi tempi, %-lə Change of money supply, %	
	Cəmi Total	o cümlədən: Out of which		Əvvəlki aya nisbətən Compared with previous month	İlin əvvəlinə nisbətən Compared with the beginning of the year
		nağd pul (M0) cash (M0)	nağdsız vəsaitlər Non-cash		
01/01/98	1556.3	1170.5	385.8	1.9	-
01/01/99	1218.5	926.0	292.5	4.9	-21.7
01/01/00	1404.3	1135.8	268.5	10.6	15.3
01/01/01	1629.1	1349.8	279.3	8.3	16.0
01/01/02	1755.6	1469.0	286.6	13.1	7.8
01/02/02	1568.1	1281.8	286.3	-10.7	-10.7
01/03/02	1569.6	1295.3	274.3	0.1	-10.6
01/04/02	1670.7	1378.4	292.3	6.4	-4.8
01/05/02	1642.9	1358.9	284.0	-1.7	-6.4
01/06/02	1658.1	1378.8	279.3	0.9	-5.6
01/07/02	1780.3	1495.8	284.5	7.4	1.4
01/08/02	1853.9	1553.9	300.0	4.1	5.6
01/09/02	1870.1	1537.9	332.2	0.9	6.5
01/10/02	1765.2	1450.2	315.0	-5.6	0.5
01/11/02	1800.7	1453.0	347.7	2.0	2.6
01/12/02	1818.3	1448.4	369.9	1.0	3.6
01/01/03	2025.8	1668.7	357.1	11.4	15.4
01/02/03	1845.1	1478.5	366.6	-8.9	-8.9
01/03/03	1909.5	1512.9	396.6	3.5	-5.7
01/04/03	1946.6	1558.4	388.2	1.9	-3.9
01/05/03	1964.3	1533.8	430.5	0.9	-3.0
01/06/03	1999.2	1563.5	435.7	1.8	-1.3
01/07/03	2208.9	1683.1	525.8	10.5	9.0
01/08/03	2331.4	1814.0	517.4	5.5	15.1
01/09/03	2278.6	1781.7	496.9	-2.3	12.5
01/10/03	2325.4	1773.1	552.3	2.1	14.8
01/11/03	2354.4	1871.7	482.7	1.2	16.2
01/12/03	2344.2	1851.3	492.9	-0.4	15.7
01/01/04	2592.2	2040.9	551.3	10.6	28.0
01/02/04	2470.4	1884.5	585.9	-4.7	-4.7
01/03/04	2433.1	1854.1	579.0	-1.5	-6.1
01/04/04	2504.4	1856.9	647.5	2.9	-3.4
01/05/04	2661.5	1872.9	788.6	6.3	2.7
01/06/04	2678.6	1881.2	797.4	0.6	3.3

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 2.3. Yenidən maliyyələşdirmə dərəcələri*Table 2.3. Refinancing rates*

Fəaliyyət müddəti / Action period	%
01.01.94 - 30.06.94	100
01.07.94 - 30.11.94	150
01.12.94 - 31.12.94	200
01.01.95 - 31.03.95	250
01.04.95 - 30.04.95	237
01.05.95 - 31.05.95	210
01.06.95 - 30.06.95	180
01.07.95 - 31.08.95	140
01.09.95 - 31.12.95	100
01.01.96 - 29.02.96	80
01.03.96 - 31.03.96	60
01.04.96 - 30.04.96	50
01.05.96 - 30.06.96	45
01.07.96 - 31.07.96	30
01.08.96 - 30.10.96	25
01.11.96 - 14.02.97	20
15.02.97 - 31.03.97	16
01.04.97 - 30.06.97	15
01.07.97 - 30.06.98	12
01.07.98 - 30.10.99	14
01.11.99 - 16.09.2002	10
16.09.2002 - bu günədək / for real time	7

Cədvəl 2.4. Milli Bankın məcburi ehtiyat normaları, %*Table 2.4. Reserve requirements of NBA, %*

Fəaliyyət müddəti Action period	Hüquqi şəxslərdən cəlb edilmiş vəsaitlər Deposit rates for juridical persons		Fiziki şəxslərdən cəlb edilmiş vəsaitlər Deposit rates for physical persons	
	manatla / in manats	valyutada / in foreign currency	manatla / in manats	valyutada / in foreign currency
01.10.92-30.04.93				
Tələb olunanadək Call deposits	15	15	15	15
1 aydan - 1 ilədək from 1 month to 1 year	12	12	12	12
1 ildən yuxarı over 1 year	10	10	10	10
01.05.93-30.05.93				
Tələb olunanadək Call deposits	15	15	15	15
1 aydan - 1 ilədək from 1 month to 1 year	12	12	12	12
1 ildən - 3 ilədək from 1 year to 3 years	10	10	10	10
3 ildən yuxarı over 3 years	8	8	8	8
31.05.93-19.12.93	12	5	12	5
20.12.93-30.04.94	12	25	12	25
01.05.94-30.06.94	12	5	12	5
01.07.94-31.12.94	18	5	18	5
01.01.95-31.03.95	12	12	12	12
01.04.95-28.02.97	15	15	15	15
01.03.97-01.11.99	12	12	12	12
02.11.99-01.01.2003	10	10	10	10
01.01.2003-bu günədək / for real time				
- 1 ilədək / till a year	10	10	10	10
- 1 ildən yuxarı / Over a year	0	0	0	0

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 2.5. Manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi
Table 2.5. Official exchange rate of manat against US dollar

TARİX / DATE	MƏZƏNNƏ / EXCHANGE RATE
May 2003 / May 2003	4914.05
Yanvar 2004 / January 2004	4927.65
Fevral 2004 / February 2004	4936.16
Mart 2004 / March 2004	4930.00
Aprel 2004 / April 2004	4921.33
03.05.2004	4918.00
04.05.2004	4917.00
05.05.2004	4917.00
06.05.2004	4916.00
07.05.2004	4916.00
10.05.2004	4917.00
11.05.2004	4916.00
12.05.2004	4917.00
13.05.2004	4916.00
14.05.2004	4916.00
17.05.2004	4915.00
18.05.2004	4915.00
19.05.2004	4914.00
20.05.2004	4914.00
21.05.2004	4912.00
24.05.2004	4912.00
25.05.2004	4912.00
26.05.2004	4910.00
27.05.2004	4910.00
31.05.2004	4909.00
May ayı üzrə orta aylıq məzənnə / Average per month rate for May	4914.29
Əvvəlki aya nisbətən dəyişmə (%-lə) / Compared with previous month, %	-0.14
May ayı ərzində dəyişmə (%-lə) / Change in May, %	-0.18
Əvvəlki ilin may ayına nisbətən dəyişmə (%-lə) Compared to May of previous year, %	0.00

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 2.6. Respublika üzrə kassa dövriyyəsi
Table 2.6. Cash operations on the Republic

mln. man. / mln.man.

MƏDAXİL INCOME	2004-cü ilin yanvar- mayı January- May 2004	Yekunda xüsusi çəkisi,%-lə Percentage share in total, %	Əvvəlki ilə nisbətən %-lə Compared with the previous year, %
Ticarət müəssisələrindən From trade organizations	515392.1	5.73	1127.00
Qeyri-ticarət müəssisələrindən From non-trade organizations	207630.5	2.31	249.95
Yanacaq sürtgü materiallarının satışından From the sale of the fuel-lubricant materials	349009.1	3.88	121.16
Nəqliyyatdan From the transport	118673.7	1.32	147.73
Mənzil haqqı və kommunal xidmətlərdən From the rent and communal services	144322.5	1.61	163.16
Məişət xidməti və tamaşa müəssisələrindən From the service and performance enterprises	11577.6	0.13	237.31
Vergi və rüsumlardan From taxes and duties	427487.6	4.75	116.16
Qeyri-dövlət müəssisələrindən From the non-state enterprises	3606593.9	40.11	155.97
Vətəndaşların əmanətləri hesabında For citizens savings	71387.2	0.79	290.21
Rabitə müəssisələrindən From communication enterprises	80758.0	0.90	132.98
Fermer təsərrüfatlarından, icarədarlardan və sahibkarlardan From rural private sector, tenants	135997.5	1.51	497.77
Dövlət mülkiyyətinin özəlləşdirilməsindən From privatization of state property	25491.4	0.28	2052.12
Deponent əmək haqqının qaytarılmasından From the return of the deponent salary	1100.5	0.01	160.94
Xarici valyuta satışından From the sale foreign currency	2493002.5	27.73	163.18
Qiymətli kağızların satışından From the sale of securities	14580.1	0.16	151.37
Sair mənbələrdən From other sources	788445.4	8.77	102.62
Mədxil üzrə cəmi Total income	8991449.6	100.00	157.99
Ərazi İdarələrinin kassa qalığı The balance of circulating cash-box of the Regional Departments			
Bankın əməliyyat kassasının qalığı The balance of operating cash-box	109071.2		

M Ə X A R İ C EXPENDITURES	2004-cü ilin yanvar- mayı January- May 2004	Yekunda xüsusi çəkisi, %-lə Percentage share in total, %	Əvvəlki ilə nisbətən %-lə Compared with the previous year, %
Əmək haqqının ödənilməsi For the payment of wages	1096209.5	12.40	124.73
Təqaüdün ödənilməsi For scholarships payment	3976.9	0.04	120.23
İstehlaka yönəldilən vəsaitin tərkibinə daxil olmayan digər ödənişlərə verilən For non-consumer payment	93477.5	1.06	125.66
Yanacaq sürtgü materiallarının alınmasına For the purchase of the fuel-lubricant materials	17511.5	0.20	131.06
Kənd təsərrüfatı məhsullarının tədarükünə For agrarian products purchase	54914.2	0.62	116.59
Qiymətli kağızların alınmasına For purchase securities	4169.5	0.05	107.67
Pensiya və müavinətlərin ödənilməsinə For pensions and benefits payment	534563.4	6.05	126.93
Qeyri-dövlət müəssisələrin əmək haqqına For wage payment of non-state enterprises	108504.4	1.23	147.15
Qeyri-dövlət müəssisələrin digər ödənişlərinə For other payments of non-state enterprises	3952270.8	44.70	227.93
Digər məqsədlərə For other purposes	981854.2	11.10	143.21
Vətəndaşların əmanətləri hesabından From citizens savings	186573.8	2.11	170.80
Xarici valyutanın alınmasına For purchase foreign currency	1493460.2	16.89	120.86
Fermer təsərrüfatlarının, icarədarların və sahibkarların hesabından From rural private sector and tenants	34971.7	0.40	55.04
Rabitə müəssisələrinə For communication enterprises	280002.5	3.17	114.48
Məxaric ümrə, cəmi Expenditures, total	8842460.1	100.00	158.23
Ərazi İdarələrinin kassa qalığı The balance of circulating cash-box of the Regional Departments			
Bankın əməliyyat kassasının qalığı The balance of operating cash-box	255371.9		
Emissiya Emission	-		
Ehtiyat fonduna pul qoyuluşu Money investment in reserve fund	2688.8		
Məxaricdə emissiyanın xüsusi çəkisi Emission percentage share of expenditures	-		
Bir günlük orta göstərici Average daily indicator			
Mədxil Income	59154		156.95
Məxaric Expenditure	58174		157.19
Emissiya Emission	-		


Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 2.7. 2004-cü ildə dövriyyəyə buraxılmış Dövlət qısamüddətli istiqrazlar
Table 2.7. Government ST-bills issued to the circulation in 2004

Buraxılış №-si Code	Aukcionun tarixi Date of placement	Ödəmə tarixi Date of redemption	Tədavül müddəti, gün Circulation period, day	Emissiyanın həcmi, mlrd. man. Issue volume, bln. man.	Yerləşdirilib, mlrd. man. Volume placed, bln. man.	İştirakçıların sayı Number of participants	Gəlirlilik (%) / Yield, %	
							maksimal Maximum	orta ölçülmüş Average weighted
10200106S	05.02.2004	05.05.2004	90	20.00	20.00	9	5.46	5.17
10200206S	13.02.2004	13.05.2004	90	20.00	20.00	7	4.84	4.84
10200306S	05.05.2004	05.08.2004	92	20.00	20.00	4	4.81	4.29

DQİ-n əsas analitik və makroiqtisadi göstəriciləri
Major analytical and macroeconomic indicators of T-bills

	01.06.03	01.01.04	01.03.04	01.04.04	01.05.04	01.06.04
Nominal üzrə məbləğ, mlrd.man. Nominal value, bln.man.	132.45	105.00	90.00	40.00	40.00	20.00
Bazar portfelinin indikatoru (illik %) Market portfolio indicator (% per year)	7.91	6.97	5.73	5.01	5.01	4.29
Dürəsiya, gün Duration, days	72	52	35	38	8	66



3. Maliyyə bazarı / Financial market

Cədvəl 3.1. Depozit və kreditlər üzrə orta faiz dərəcələri
Table 3.1. Average interest rates on deposits and credits

Göstəricilərin adı Indicators	01.06.2003		01.01.2004		01.05.2004		01.06.2004	
	manatla in manats	valyuta ilə in foreign currency	manatla in manats	valyuta ilə in foreign currency	manatla in manats	valyuta ilə in foreign currency	manatla in manats	valyuta ilə in foreign currency
Depozit və əmanətlərə görə orta faiz dərəcələri: Average interest rates on deposits and credits:	7.01	8.90	6.50	10.08	6.61	9.77	6.60	9.66
hüquqi şəxslərin / for juridical persons	6.60	5.44	5.66	5.84	5.51	6.40	5.47	6.13
Fiziki şəxslərin / for physical persons	7.43	10.78	9.31	11.11	9.61	10.39	9.58	10.37
- 1 aya qədər / till 1 month	3.00	4.80	2.00	7.37	3.63	6.45	6.09	8.28
- 1 aydan 3 aya qədər / from 1 month to 3 months	6.16	4.19	5.89	4.59	5.18	4.94	5.06	5.01
- 3 aydan 6 aya qədər / from 3 months to 6 months	7.11	6.27	5.46	6.33	6.43	5.77	6.43	5.57
- 6 aydan 9 aya qədər / from 6 months to 9 months	7.21	5.17	11.00	6.32	6.02	7.74	6.04	5.42
- 9 aydan 1 ilə qədər / from 9 months to 1 year	8.61	8.31	8.54	8.91	10.11	8.92	10.23	9.02
- 1 ildən 5 ilə qədər / from 1 year to 5 years	6.47	12.06	6.83	11.84	6.93	11.05	6.86	11.09
- 5 ildən artıq / over 5 years	-	8.00	-	14.87	-	15.00	-	15.00
Verilmiş kreditlərə görə orta faiz dərəcələri: Average interest rates on credits placed :	15.66	17.82	14.91	18.43	15.11	19.11	14.83	19.63
hüquqi şəxslərin / for juridical persons	15.81	16.54	15.04	17.05	15.15	18.04	14.81	18.48
fiziki şəxslərin / for physical persons	15.36	22.13	14.63	22.24	15.03	22.24	14.85	22.68
- 1 aya qədər / till 1 month	21.34	18.91	23.36	17.89	21.04	19.80	20.99	19.62
- 1 aydan 3 aya qədər / from 1 month to 3 months	17.41	15.21	19.54	18.59	19.80	18.26	20.30	19.02
- 3 aydan 6 aya qədər / from 3 months to 6 months	18.50	18.96	19.17	20.61	18.76	20.14	18.64	20.60
- 6 aydan 9 aya qədər / from 6 months to 9 months	16.43	20.50	16.08	20.01	16.62	21.03	16.93	21.81
- 9 aydan 1 ilə qədər / from 9 months to 1 year	15.92	19.38	15.46	19.24	15.03	19.89	14.06	20.19
- 1 ildən 3 ilə qədər / from 1 year to 3 years	13.26	16.21	13.17	19.53	12.88	18.82	13.17	18.97
- 3 ildən 5 ilə qədər / from 3 years to 5 years	9.02	13.31	7.81	12.89	7.87	13.04	7.43	12.33
- 5 ildən 10 ilə qədər / from 5 years to 10 years	25.00	14.23	25.00	12.87	25.00	15.28	25.00	15.30
Banklararası kreditlər üzrə orta faiz dərəcələri: Average interest rates on interbank credits:								
Verilmiş kreditlər üzrə / On credits placed	19.22	13.56	18.62	16.92	17.86	16.22	18.53	16.14
- 30 günədək / till 30 days	-	3.40	-		-	-	-	-
- 30 - 90 günlük / 30-90 days	-	18.12	-	18.18	-	24.92	-	20.89
- 90 - 180 günlük / 90-180 days	15.00	13.96	8.00	18.00	10.78	14.96	8.00	14.91
- 180 - 360 günlük / 180-360 days	18.00	15.50	18.00	15.49	18.00	15.29	18.00	16.12
- 1 ildən yuxarı / over 1 year	20.00	-	20.00	-	20.00	-	20.00	-

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 3.2. İqtisadiyyata kredit qoyuluşları

Table 3.2. Credits to the economy

mlrd. man. / bln.man.

	01.06.03	01.01.04	01.04.04	01.05.04	01.06.04
Cəmi kredit qoyuluşu, Total credits,	2752.8	3351.5	3595.4	3656.9	3511.9
<i>ondan</i> <i>out of which</i>					
<i>vaxtı keçmiş*</i> / overdue* <i>xüsusi çəkisi, %-lə</i> / a share, %	281.6 10.23	337.1 10.06	292.8 8.14	290.7 7.95	285.7 8.14
o cümlədən: out of which:					
qısamüddətli, ondan short-term, out of which	2036.1	2435.4	2473.8	2543.9	2540.5
<i>vaxtı keçmiş</i> / overdue <i>xüsusi çəkisi, %-lə</i> / a share, %	206.3 10.13	264.5 10.86	189.2 7.65	185.2 7.28	182.0 7.16
uzunmüddətli, ondan long-term, out of which	716.7	916.1	1122.1	1113.0	971.4
<i>vaxtı keçmiş</i> / overdue <i>xüsusi çəkisi, %-lə</i> / a share, %	75.3 10.51	72.7 7.94	103.6 9.23	105.6 9.49	103.7 10.68
dövlət sektoruna kreditlər credits to state sector	747.5	807.9	880.8	845.1	657.0
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	27.15	24.11	24.49	23.11	18.71
özəl sektora kreditlər credits to private sector	2005.3	2543.6	2694.6	2811.8	2854.9
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	72.85	75.89	74.94	76.89	81.29
manatla kreditlər credits in manats	885.5	1136.0	1105.0	1156.7	1190.3
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	32.17	33.90	30.73	31.63	33.89
valyuta ilə kreditlər credits in foreign currency	1867.3	2215.5	2470.4	2500.2	2321.6
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	67.83	66.10	68.70	68.37	66.11
Cəmi kredit qoyuluşlarından From total volume of credits					
dövlət bankları state banks	1300.0	1456.0	1678.9	1686.7	1489.1
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	47.22	43.44	46.96	46.12	42.40
özəl banklar private banks	1121.6	1524.0	1525.0	1578.3	1630.8
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	40.74	45.47	42.41	43.16	46.44
o cümlədən: out of which:					
xarici kapitalın iştirakı ilə banks with foreign capital participation	345.9	488.6	507.0	511.1	531.0
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	12.57	14.58	14.10	13.98	15.12
bundan 100%-lə xarici kapital ilə out of which: with 100% foreign capital	116.4	105.0	70.8	70.2	75.2
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	4.23	3.13	1.97	1.92	2.14
qeyri-bank kredit təşkilatları non-banking credit organizations	331.2	371.5	391.9	391.9	391.9
<i>xüsusi çəkisi, %-lə</i> / a share, %	12.03	11.08	10.90	10.72	11.16

*) - “Aqrarkredit” bank olmayan kredit təşkilatının vaxtı keçmiş kredit qoyuluşları daxil edilmir / - Without overdue credits of “Agrarcredit” Non-banking credit organization.

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 3.3. Kommersiya banklarının iqtisadiyyatın sahələrinə kredit qoyuluşları
Table 3.3. Credits of commercial banks to economy sectors

mlrd. man. / bln.man.

	01.06.2003	01.01.2004	01.04.2004	01.05.2004	01.06.2004
Real sektora cəmi kredit qoyuluşu Credits to real sector <i>o cümlədən:</i> <i>out of which:</i>	2421.6	2980.0	3203.9	3265.0	3119.9
Vaxtı keçmiş kreditlər Overdue credits <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	276.1 11.40	337.0 11.31	292.6 9.13	290.7 8.91	285.5 9.15
Hökumət idarələrinə verilmiş kreditlər Credits to governmental structure <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	174.9 7.22	176.2 5.91	157.3 4.91	172.7 5.29	7.9 0.25
Ticarət və xidmət sektoruna To trade and services <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	574.5 23.72	562.7 18.88	623.5 19.46	657.6 20.14	662.6 21.24
Energetika, kimya və təbii ehtiyatlar sektoruna To power engineering, chemical and natural reserves sector <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	202.7 8.37	194.4 6.52	237.2 7.40	227.7 6.97	216.3 6.93
Kənd təsərrüfatı və emal (yeyinti sənayesi də daxil olmaqla) sektoruna To agriculture and processing (including food industry) sector <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	88.7 3.66	150.9 5.06	128.4 4.01	129.9 3.98	126.5 4.05
İnşaat və əmlak sektoruna To construction and real estate <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	89.9 3.71	151.3 5.08	181.4 5.66	192.0 5.88	199.4 6.39
Sənaye və istehsal sektoruna To industry and manufacturing <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	104.0 4.29	217.9 7.31	231.1 7.21	223.9 6.86	226.6 7.26
Nəqliyyat və rabitə sektoruna To transport and communication <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	303.4 12.53	335.4 11.26	438.7 13.69	427.1 13.08	415.7 13.32
Ev təsərrüfatlarına (fiziki şəxslərə) To household (individuals) <i>xüsusi çəkisi, %-lə / a share, %</i> <i>o cümlədən: / out of which:</i>	559.2 23.09	714.7 23.98	759.3 23.70	792.3 24.27	829.6 26.59
Plastik kartlarla əməliyyatlar üzrə kreditlər Credits on plastic card operations <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	22.9 0.94	23.9 0.80	25.4 0.79	26.0 0.80	27.5 0.88
İctimai təşkilatlara verilmiş kreditlər To public organizations <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	2.7 0.11	2.1 0.07	3.1 0.10	2.9 0.09	4.8 0.16
Digər sektoral bölmələrə verilmiş kreditlər To other sectors <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	2.8 0.12	3.4 0.11	11.5 0.36	11.4 0.35	11.4 0.37
Overdraft əməliyyatlarına yönəldilmiş kreditlər Credits on overdraft operations <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	23.8 0.98	15.5 0.52	21.9 0.68	18.8 0.58	16.0 0.51
Akkreditivlər üzrə verilmiş kreditlər Credits on letter of credit <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	2.0 0.08	1.8 0.06	1.0 0.03	1.0 0.03	0.7 0.02
Qarantiyalar üzrə Credits on quarantine <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	16.8 0.69	16.8 0.57	16.8 0.53	16.8 0.52	16.8 0.54
Faktoring əməliyyatlarına To factoring operations <i>xüsusi çəkisi, %-lə / a share, %</i>	0 0	100.0 3.36	100.0 3.12	100.0 3.06	100.0 3.21
Maliyyə sektoruna kredit qoyuluşu Credits to financial sector	95.6	104.3	123.0	108.5	108.5

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 3.4. Cəlb olunmuş əmanətlər və depozitlər

Table 3.4. Savings and deposits attracted

mlrd. man. / bln.man.

	01.06.2003	01.01.2004	01.04.2004	01.05.2004	01.06.2004
Depozit və əmanətlərin həcmi, cəmi: Volume of deposits and savings, total:	2596.2	3052.9	3488.8	3740.5	3663.5
Fiziki şəxslər, cəmi: Physical persons, total:	941.8	1259.7	1410.4	1466.5	1528.0
ümumi depozitlərdə xüsusi çəkisi, %-lə as a share of total deposits, %	36.3	41.3	40.4	39.2	41.7
Hüquqi şəxslər, cəmi: Juridical persons, total:	1654.4	1793.2	2078.4	2274.0	2135.5
ümumi depozitlərdə xüsusi çəkisi, %-lə as a share of total deposits, %	63.7	58.7	59.6	60.8	58.3

Cədvəl 3.5. Əhalidən cəlb olunmuş əmanətlərin banklar üzrə strukturu

Table 3.5. Allocation of population's savings among banks

mlrd. man. / bln.man.

	01.06.2003	01.01.2004	01.04.2004	01.05.2004	01.06.2004
Əhalidən cəlb olunmuş əmanətlər (valyuta əmanətləri daxil olmaqla) Savings attracted from the population, bln. man. (including foreign currency)	941.8	1259.7	1410.4	1466.5	1528.0
dövlət bankları state banks	528.0	737.0	823.8	852.1	871.3
xüsusi çəkisi, %-lə a share, %	56.1	58.5	58.4	58.1	57.0
özəl banklar private banks	413.8	522.7	586.6	614.4	656.7
xüsusi çəkisi, %-lə a share, %	43.9	41.5	41.6	41.9	43.0
o cümlədən: out of which:					
xarici kapitalın iştirakı ilə with foreign capital participation	106.8	200.6	237.7	239.5	260.0
xüsusi çəkisi, %-lə a share, %	11.3	15.9	16.9	16.3	17.0
bundan 100%-lə xarici kapital ilə / out of which: with 100% foreign capital participation	42.9	52.7	47.1	50.9	59.3
xüsusi çəkisi, %-lə a share, %	4.6	4.2	3.3	3.5	3.9

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 3.6. 2004-cü ilin may ayında xarici valyuta bazarı (min valyuta vahidi)
Table 3.6. Foreign currency market in May, 2004 (thousand currency points)

	ABŞ dolları / US dollar		Avro / Euro		Rusiya rublu / Russian rouble		İngilis funt-sterlinqi / British Pound	
	Cəmi Total	Orta çəkili məzənnə / Average weighted rate	Cəmi Total	Orta çəkili məzənnə / Average weighted rate	Cəmi Total	Orta çəkili məzənnə / Average weighted rate	Cəmi Total	Orta çəkili məzənnə / Average weighted rate
Valyuta bazarının həcmi / Volume of currency market	480278.4	4915.57	14046.6	5938.83	496971.9	169.83	511	8984.29
O cümlədən / Out of which								
- BBVB-də / BICEX	23487.8	4915.01	2.1	5901.00	4800.0	169.90	0	0.00
- BEST-dən / BEST	67214.0	4912.89	15	0.00	340.0	0.00	0	0.00
- ABVB-də / OpIFEM	107409.3	4918.10	3249.0	5897.32	304844.0	169.78	8.7	0.00
- BDMƏ-da / IBT	282167.3	4915.28	10779.5	5951.27	186987.9	169.88	502.3	8971.46
Xarici valyutanın alış / Foreign currency purchase								
	259105.0	4913.50	7206.7	5932.40	361726.1	169.80	258.7	8983.80
O cümlədən / Out of which								
- BBVB-dən / BICEX	17478.8	4915.70	0	0	2400.0	170.00	0	0
- BEST-dən / BEST	20513.0	4917.20	15.0	5972.20	340.0	169.70	0	0
- ABVB-dən / OpIFEM	52945.5	4918.10	2547.3	5893.50	286634.4	169.80	8.7	8650.70
- BDMƏ-dən / IBT	168167.7	4911.40	4644.4	5953.60	72351.7	169.70	250.0	8958.00
Məqsədlər üzrə / For purposes								
- Valyuta mövqeyinin tənzimlənməsi / Regulation of foreign exchange position	51731.2	4916.40	974.2	5902.30	5010.2	169.70	0	0
- Kreditlərin ödənilməsi / Credits repaying	1280.8	4911.80	0.0	0.00	0	0.00	0	0
- Digər banklara depozitlərin qaytarılması / Deposits repaying to other banks	0	0	0	0	0	0	0	0
- Mübadilə məntəqələri üçün / Exchanges	24243.4	4918.50	3964.1	5962.10	14171.5	168.90	254.7	8984.30
- Müştərilərin tapşırığı ilə / Client orders	54633.2	4919.40	1681.9	5902.30	321227.2	169.80	2.3	8918.00
O cümlədən / Out of which								
- İdxal kontraktları üçün / Import contracts	42016.5	4918.80	1442.3	5907.40	292318.5	169.70	2.3	8918.00
- Sair məqsədlər / Other	127216.4	4910.10	586.5	5876.70	21317.1	170.50	1.7	9011.80
Xaric valyutanın satışı / Foreign currency sale								
	221173.4	4918.00	6839.9	5945.60	135245.8	169.90	252.3	8984.80
O cümlədən / Out of which								
- BBVB-də / BICEX	6009.0	4913.00	2.1	5901.00	2400.0	169.80	0	0.00
- BEST-də / BEST	46701.0	4911.00	0	0	0	0	0	0.00
- ABVB-də / OpIFEM	54463.8	4918.10	701.7	5911.20	18209.6	169.50	0	0.00
- BDMƏ-da / IBT	113999.6	4921.00	6135.1	5949.50	114636.2	170.00	252.3	8984.80
Məqsədlər üzrə / For purposes								
- Valyuta mövqeyinin tənzimlənməsi / Regulation of foreign exchange position	35304.5	4919.20	599.7	5916.80	13659.6	170.10	0	0.00
- Kreditlərin ödənilməsi / Credits repaying	3715.2	4917.40	0.9	6012.00	0	0.00	0	0.00
- Digər banklara depozitlərin qaytarılması / Deposits repaying to other banks	0	0.00	0.0	0.00	0	0.00	0	0.00
- Mübadilə məntəqələri üçün / Exchanges	11938.0	4926.00	4454.3	5954.20	18079.2	169.50	250.0	8985.00
- Müştərilərin tapşırığı ilə / Client orders	77164.1	4920.80	1169.3	5931.30	73865.6	169.70	2.3	8963.00
- Sair məqsədlər / Other	93051.7	4917.90	614.8	5944.00	29641.3	171.00	0	0.00

BBVB - Bakı Banklararası Valyuta Birjəsi
 BICEX - Bakı Interbank Currency Exchange
 ABVB - Açıq Banklararası Valyuta Bazarı
 OpIFEM - Open Interbank Foreign Exchange Market

BDMƏ - Bank Daxili Mübadilə Əməliyyatları
 IBT - Internal Bank Transactions
 BEST - Birja Elektron Sistemində Ticarət
 BEST - Bourse E-System of Trade

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 3.7. Xarici valyutaların manata nisbətən çarpaz məzənnələri
Table 3.7. Cross rates of manat against foreign currencies

Valyuta / Currency	31.05.2003	31.12.2003	31.03.2004	30.04.2004	31.05.2004
1 ABŞ dolları / US Dollar	4916.00	4923.00	4925.00	4918.00	4909.00
1 AVRO / EURO	5785.64	6195.35	6027.46	5888.08	5990.94
1 Avstraliya dolları / Australian Dollar	3171.07	3694.47	3734.87	3545.14	3504.29
1 BƏƏ dirhəmi / UAE Dirham	1338.45	1340.32	1340.85	1338.96	1336.53
1 Danimarka kronu / Danish Crown	779.45	832.14	809.78	791.26	805.49
1 İngilis funt-sterlinqi / British Pound	8073.55	8770.57	9029.00	8732.15	9009.00
1 İran rialı / Iranian Rial	0.60	0.59	0.58	0.57	0.57
1 İsveç kronu / Swedish Crown	631.45	682.23	650.31	644.90	659.18
1 İsveçrə frankı / Swiss Franc	3784.74	3971.76	3865.32	3810.48	3918.11
1 Yapon yeni / Japanese Yen	41.44	46.05	47.1	44.63	44.71
1 Kanada dolları / Canadian Dollar	3554.85	3804.34	3777.56	3583.24	3600.00
1 Kuveyt dinarı / Kuwaiti Dinar	16442.30	16703.42	16705.67	16682.50	16652.53
1 Livan funtu / Lebanese Pound	3.26	3.25	3.25	3.25	3.24
1 Misir funtu / Egyptian Pound	823.45	799.19	795.06	793.53	793.06
1 Norvec kronu / Norwegian Crown	733.99	735.82	715.49	718.95	729.69
1 Sinqapur dolları / Singaporean Dollar	2832.94	2893.67	2933.38	2886.83	2890.71
1000 Türk lirəsi / Turkish Lira	3.41	3.51	3.73	3.43	3.28
1 Çin yuanı / Chine	593.70		592.02	594.18	593.10
1 Belarus rublu / Belarus Ruble	2.41	2.28	2.29	2.29	2.28
1 Qazaxstan tengesi / Kazakh Tenge	32.65	34.36	35.46	35.60	35.80
1 Qırğız somu / Kyrgyz Som	115.77	111.85	113.93	113.10	111.73
1 Eston kronu / Estonian Crown	367.87	393.31	383.98	371.85	385.01
1 Gürcü larisı / Georgian Lari	2313.41	2372.53	2456.36	2471.36	2556.77
1 Latviya latı / Latvian Lat	8747.33	9116.67	9069.98	8893.31	9023.90
1 Litva liti / Lithuanian Lit	1683.62	1774.76	1723.23	1693.41	1746.11
1 Moldova leyı / Moldovan Leu	347.04	372.36	396.83	416.75	408.59
1 Özbək somu / Uzbek Som	5.06	5.03	4.93	4.89	4.86
1 Rusiya rublu / Russian Ruble	160.29	167.14	172.90	170.27	169.36
1 Tacik somonisi / Tajik Somony	1590.94	1657.97	1693.78	1688.87	1678.81
1 Türkmən manatı / Turkmen Manat	0.95	0.95	0.95	0.95	0.94
1 Ukrayna qrivnası / Ukrainian Hryvnia	885.77	923.13	923.37	922.70	922.14

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 3.8. 2004-cü ilin mayında AZM/\$ üzrə nağd valyuta mübadilə əməliyyatlarının həcmi və məzənnəsi

Table 3.8. Volume and rate of cash AZM/\$ transactions in May 2004

TARİX DATE	Alış / Purchase		Satış / Sale		Orta məzənnə (1\$/AZM) Average rate (1\$/AZM)
	məbləğ (min \$) Sum (\$ thousand)	məzənnə (1\$/AZM) Rate (1\$/AZM)	məbləğ (min \$) Sum (\$ thousand)	məzənnə (1\$/AZM) Rate (1\$/AZM)	
May - 2003 / May - 2003	58125.4	4908.96	66734.1	4917.54	4913.54
Dekabr - 2003 / December - 2003	67598.5	4921.35	107837.9	4929.09	4926.11
Yanvar - 2004 / January - 2004	64083.7	4929.64	89795.5	4939.61	4935.46
Fevral - 2004 / February - 2004	70752.6	4930.07	97610.1	4938.01	4934.67
Mart - 2004 / March - 2004	71147.1	4929.82	110943.7	4936.88	4934.13
Aprel - 2004 / April - 2004	62618.9	4924.88	95195.6	4930.58	4928.32
01.05.2004	566.0	4919.90	820.5	4926.16	4923.61
02.05.2004	437.0	4918.60	412.3	4927.89	4923.11
03.05.2004	3087.0	4923.04	3192.8	4927.85	4925.49
04.05.2004	2960.4	4924.22	4233.5	4929.49	4927.33
05.05.2004	3481.6	4922.66	3715.5	4927.48	4925.15
06.05.2004	2097.8	4922.31	2558.0	4930.23	4926.66
07.05.2004	2303.0	4919.30	6741.0	4927.03	4925.06
08.05.2004	550.4	4915.74	569.0	4929.61	4922.79
09.05.2004	347.9	4914.07	320.8	4925.24	4919.43
10.05.2004	3169.4	4921.58	4514.1	4928.31	4925.54
11.05.2004	2325.0	4922.20	3766.5	4927.93	4925.74
12.05.2004	2311.5	4923.76	4742.6	4928.73	4927.10
13.05.2004	2982.6	4923.26	5067.8	4925.97	4924.97
14.05.2004	2078.1	4922.69	3378.2	4926.23	4924.88
15.05.2004	1071.1	4923.51	1119.3	4930.65	4927.16
16.05.2004	445.4	4914.31	409.0	4923.71	4918.81
17.05.2004	2567.9	4920.87	4968.7	4923.37	4922.52
18.05.2004	2512.4	4920.20	2677.8	4927.98	4924.21
19.05.2004	1768.7	4919.02	4036.6	4923.02	4921.80
20.05.2004	1867.7	4904.17	4385.2	4921.76	4916.50
21.05.2004	2477.7	4922.21	4739.9	4922.57	4922.45
22.05.2004	584.0	4917.37	602.7	4927.71	4922.62
23.05.2004	337.6	4913.59	320.3	4927.07	4920.15
24.05.2004	3062.6	4917.39	3446.6	4925.11	4921.48
25.05.2004	1999.6	4916.94	4414.3	4922.99	4921.10
26.05.2004	3006.3	4915.92	4783.7	4919.97	4918.41
27.05.2004	2793.9	4915.17	4954.5	4921.75	4919.38
28.05.2004	426.2	4902.58	397.9	4922.37	4912.13
29.05.2004	567.3	4913.15	546.0	4924.67	4918.80
30.05.2004	372.2	4912.43	346.9	4925.91	4918.93
31.05.2004	3977.7	4915.75	3973.4	4923.37	4919.56
Yekun / Total	58536.0	4919.44	90155.1	4925.45	4923.08
Əvvəlki aya nisbətən dəyişmə (%-lə) Compared with previous month (%)	-6.52	-0.11	-5.29	-0.10	-0.11
Əvvəlki ilin dekabrına nisbətən, %-lə Compared with december of previous year, %	-13.41	-0.04	-16.40	-0.07	-0.06

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

4. Kredit təşkilatlarının göstəriciləri / Credit organizations indicators

Cədvəl 4.1. Bank sistemi haqqında məlumat
Table 4.1. Information on the banking system

	01.06.03	01.01.04	01.04.04	01.05.04	01.06.04
Bank əməliyyatları aparmaq üçün lisenziya alan kredit təşkilatlarının sayı: Number of credit organizations, having a licence for conducting bank operations:	94	104	106	106	106
- o cümlədən qeyri-bank kredit təşkilatları - out of which: non-banking credit organizations	48	58	63	63	63
Aşağıdakı əməliyyatların aparılmasına icazəsi olan kredit təşkilatlarının sayı: Number of credit organizations, allowed to carry the following operations:					
- əhəlidən əmanətlərin cəlb edilməsi / attracting savings from the population	41	41	41	41	41
- xarici valyutada əməliyyatların aparılması / foreign currency transactions	43	43	42	42	42
- qiymətli metallarla əməliyyat aparılması / operations with precious metals	1	1	1	1	1
- qərantiyalar, tapşırıqlar verilməsi / issue of quarantes, orders	42	43	40	40	40
- plastik kartlarla əməliyyat aparılması / plastic card operations	25	27	27	27	27
Bankların sayı Number of banks	46	46	43	43	43
- o cümlədən xarici kapitalı - out of which: banks with foreign capital	15	17	16	16	15
• bundan nizamnamə kapitalının 50%-dən 100% qədərini təşkil edən • out of which: banks with foreign capital from 50% to 100%	5	4	4	4	4
• nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən • banks with share of foreign capital less than 50%	8	11	11	11	10
• qeyri-rezident bankların filiallarının sayı • number of branches of non-resident banks	2	2	1	1	1
Nizamnamə kapitalının minimum həddinə qoyulan tələb, min ABŞ dolları Minimum Authorized capital requirement, thousand \$	2500	2500	2500	2500	2500
fəaliyyətdə olan banklar üçün / for operating banks	5000	5000	5000	5000	5000
yeni açılan banklar üçün / for newly opened banks					
Bankların faktiki nizamnamə kapitalı, mlrd. manat Actual authorized capital of banks, bln. man.	663.2	743.8	723.3	723.5	773.4
dövlət bankları / state banks	72.0	81.0	81.0	81.0	122.3
özəl banklar / private banks	591.2	662.8	642.3	642.5	651.1
- o cümlədən xarici kapitalı bankların nizamnamə kapitalı - out of which: authorized capital of banks with foreign capital	206.4	294.9	277.3	277.3	267.3
bundan 100%-li xarici kapitalı bankların nizamnamə kapitalı out of which: AC of banks with 100% foreign capital	89.8	107.0	84.9	84.9	84.9
- xarici kapitalı bankların nizamnamə kapitalının xüsusi çəkisi (%-lə) - percentage of the authorized capital of banks with foreign capital (%)	31.1	39.6	38.3	38.3	34.6
bundan 100%-li xarici kapitalı bankların nizamnamə kapitalının xüsusi çəkisi (%-lə) / out of which: percentage of the authorized capital of banks with 100% foreign capital (%)	13.5	14.4	11.7	11.7	11.0
Cəmi nizamnamə kapitalında xarici investisiyaların payı, mlrd. manat / Share of foreign investments in AC, bln. man.		134.7	137.9	138.4	137.5
- cəmi nizamnamə kapitalında xarici investisiyaların xüsusi çəkisi (%-lə) / Percentage of foreign investments in AC, %		18.1	19.1	19.1	17.8
orta hesabla 1 banka düşən nizamnamə kapitalı, mlrd. manat average estimated authorized capital per one bank, bln. manats	14.4	16.2	16.8	16.8	18.0
Fəaliyyət göstərən kredit təşkilatlarının filiallarının sayı Number of branches of operating credit organizations	253	305	315	318	318
Kredit təşkilatlarının xaricdə fəaliyyət göstərən strukturları: Structures of credit organizations, operating on abroad:					
- filialları - cəmi / branches - total	1	1	1	1	1
- nümayəndəlikləri - cəmi / representatives - total	2	1	1	1	1
- törəmə kredit təşkilatı / affiliate credit organization	1	1	1	1	1
Fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının filiallarının sayı Number of branches of operating non-banking credit organizations	16	18	19	19	19

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

Cədvəl 4.2. Bank aktivlərinin və passivlərinin strukturu
Table 4.2. Banking assets and liabilities concentration

	01.06.03		01.01.04		01.02.04		01.03.04		01.04.04		01.05.04	
	mlrd. manat bln. manats	yekunda %-lə In % to total	mlrd. manat bln. manats	yekunda %-lə In % to total	mlrd. manat bln. manats	yekunda %-lə In % to total	mlrd. manat bln. manats	yekunda %-lə In % to total	mlrd. manat bln. manats	yekunda %-lə In % to total	mlrd. manat bln. manats	yekunda %-lə In % to total
AKTİVLƏR / ASSETS												
1 Nəqd vasitələr / Cash on hand	252.9	5.49	255.3	4.48	366.0	6.65	450.8	7.87	513.5	8.69	489.1	8.06
2 Müxbir hesablar / Correspondent accounts	931.8	20.23	1255.7	24.00	1359.2	25.35	1167.1	20.38	1264.7	21.41	1231.6	20.29
3 Maliyyə sektoruna verilmiş kreditlər və depozitlər / Credits and deposits to financial sector	672.6	14.60	254.4	4.86	290.9	5.29	570.1	9.96	507.8	8.60	579.3	9.55
4 Müştərilərə kreditlər / Credits to customers	2076.0	45.07	2465.7	47.12	2557.5	46.47	2647.0	46.22	2787.1	47.19	2843.5	46.86
5 İnvestisiyalar / Investments	230.0	4.99	421.5	8.05	350.0	6.36	344.2	6.01	304.1	5.15	343.7	5.66
6 Digər aktivlər / Other assets	442.9	9.62	580.5	11.09	544.4	9.89	547.3	9.56	529.3	8.96	581.5	9.58
Cəmi aktivlər / Total assets	4606.2	100.00	5233.1	100.00	5504.0	100.00	5726.5	100.00	5906.5	100.00	6068.7	100.00
PASSİVLƏR / LIABILITIES												
1 I Cəmi öhdəliklər / Total liabilities	3735.8	81.10	4292.1	82.02	4587.8	83.35	4796.4	83.76	4962.3	84.01	5107.0	84.15
2 Depozitlər cəmi / Deposits, total	2965.3	64.38	3148.7	60.17	3363.6	61.11	3593.5	62.75	3573.5	60.50	3795.5	62.54
3 Maliyyə sektorundan alınmış kreditlər və depozitlər / Credits and deposits from financial sector	546.9	11.87	809.6	15.47	840.0	15.26	826.1	14.43	867.0	14.68	811.9	13.38
4 Digər öhdəliklər / Other Liabilities	223.6	4.85	333.8	6.38	384.2	6.98	376.8	6.58	521.8	8.83	499.6	8.23
II Kapital / Capital	870.4	18.90	941.0	17.98	916.2	16.65	930.1	16.24	944.2	15.99	961.7	15.85
Cəmi passivlər / Total Liabilities	4606.2	100.0	5233.1	100.0	5504.0	100.0	5726.5	100.0	5906.5	100.0	6068.7	100.0

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

5. Ödəniş sistemləri / Payment systems

Cədvəl 5.1. Ödəniş sistemlərinin əsas göstəriciləri

Table 5.1. Key indicators of Payment systems

	2002-ci il Y 2002	2003-cü il / Y 2003		2004-cü il / Y 2004					
		yanvar-may January-May	yanvar-dekabr January-December	yanvar January	fevral February	Mart March	Aprel April	May May	Yanvar-May January-May
Ödənişlərin sayı (min) Number of Payments (thousand)	436	258	698	50	59	79	80	74	342
o cümlədən: / out of which iri və təcili ödənişlər / large and urgent payments	416	140	360	23	29	38	36	33	159
xüsusi çəkisi, %-lə as a share, %	95.41	54.26	51.58	46.00	49.15	48.10	45.00	44.59	46.49
pərakəndə və xırda ödənişlər retail and small payments	20	118	338	27	30	41	44	41	183
xüsusi çəkisi, %-lə as a share, %	4.59	45.74	48.42	54.00	50.85	51.90	55.00	55.41	53.51
Ödənişlərin həcmi (mlrd. manat) Volume of Payments (bln. man.)	28870	13474.1	40490	3068	3355	4594	4037	4020	19074
o cümlədən: / out of which iri və təcili ödənişlər / large and urgent payments	28827	13013.7	39101	2958	3228	4422	3844	3843	18295
xüsusi çəkisi, %-lə as a share, %	99.85	96.58	96.57	96.41	96.21	96.26	95.22	95.60	95.92
pərakəndə və xırda ödənişlər retail and small payments	43	460.4	1390	110	127	172	193	177	779
xüsusi çəkisi, %-lə as a share, %	0.15	3.42	3.43	3.59	3.79	3.74	4.78	4.40	4.26
Ödəniş sistemində istifadəçilərin sayı / Number of users in the Payment system	91	89	87	87	88	84	84	84	84
iri və təcili ödənişlər large and urgent payments	48	44	44	44	44	42	42	42	42
xüsusi çəkisi, %-lə as a share, %	52.75	49.44	50.57	50.57	50.00	50.00	50.00	50.00	50.00
pərakəndə və xırda ödənişlər retail and small payments	43	45	43	43	44	42	42	42	42
xüsusi çəkisi, %-lə as a share, %	47.25	50.56	49.43	49.43	50.00	50.00	50.00	50.00	50.00

Mənbə: Azərbaycan Respublikası Milli Bankı / Source: National Bank of Azerbaijan Republic

METODOLOJİ İZAHATLAR

METHODOLOGICAL EXPLANATION

Ümumi Daxili Məhsul (ÜDM) - hesabat dövrü ərzində rezident istehsalçıların iqtisadi fəaliyyətinin ümumiləşdirilmiş göstəricisi olaraq, ölkə iqtisadiyyatının sahələrində yaradılmış əlavə dəyərini məcmusu kimi ölçülür.

İstehlak qiymətləri indeksi (İQİ) - İnflyasiyanın səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri. Orta alıcılıq qabiliyyətli alıcının aldığı malların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsinə səciyyələndirən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsinə əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərin qiymət dinamikasının müəyyənəşdirilməsidir.

Tədiyyə balansı - Azərbaycan Respublikasının tədiyyə balansı hesabat dövrü ərzində rezidentlər və qeyri-rezidentlər arasında bütün iqtisadi fəaliyyətin nəticələrini özündə əks etdirən statistik göstəricilər sistemidir. Tədiyyə balansının tərtib olunması respublikanın tədiyyə qabiliyyətinin haqqında dolğun məlumatı əks etdirir və dövlətin makroiqtisadi siyasətinin əsas alətlərindən olan xarici ticarət, investisiya, valyuta tənzimləməsi və valyuta nəzarəti, məzənnə siyasətinin müəyyən edilməsində böyük əhəmiyyət kəsb edir.

Pul icmalı - maliyyə sektoru ilə digər sektorlar arasında olan maliyyə münasibətlərini əks etdirir, pul icmalı Milli Bankın aylıq mühasibat balansının və kredit təşkilatlarının icmal mühasibat balansının analitik qruplaşdırılması yolu ilə hesablanan Milli Bankın və Kredit təşkilatlarının analitik balans hesablarının birləşdirilməsinə əsaslanır.

Xalis xarici aktivlər - pul-kredit tənzimləməsi orqanları və kredit təşkilatlarının qeyri-rezidentlərlə xarici valyutada və qiymətli metallarla aparılan aktiv və passiv əməliyyatların saldodur.

Xalis daxili aktivlər - bank sisteminin mərkəzi hökumətlə, fərdi sektorla, müəssisə və təşkilatlarla, maliyyə təşkilatları ilə, dövlət idarəetmə orqanları ilə aparılan aktiv və passiv əməliyyatların saldodur.

Geniş mənada pul kütləsi - ölkə iqtisadiyyatında ödəniş vasitəsi kimi ani istifadə oluna biləcək bütün pul vəsaiti. Bu göstərici xalis xarici aktivlərin və xalis daxili aktivlərin məcmusu kimi və ya banklardan kənardakı nağd pul ilə əmanət və depozitlərin məcmusu kimi hesablanır.

Banklardan kənardakı nağd pul - Milli Bankın və kredit təşkilatlarının kassalarında olan pullar istisna olmaqla Milli Bank tərəfindən dövriyyəyə buraxılmış nağd pul vəsaiti.

Pul multiplikatoru - iqtisadiyyatın, xüsusilə də bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edir və pul kütləsinin və inflyasiyanın səviyyəsinə nəzarət etmək üçün zəruri olan göstəricilərdəndir. Pul multiplikatoru geniş pul kütləsinin pul bazasına (ehtiyat pullara) nisbət kimi hesablanır.

Pul kütləsi (M2) - iqtisadi siyasətin işlənməsi, makroiqtisadi proporsiyaların müəyyən edilməsi zamanı istifadə edilən mühüm maliyyə aqreqatı. Dövriyyədə olan nağd pul ilə nağdsız vəsaitlərin cəmi kimi hesablanır. Geniş mənada pul kütləsindən fərqli olaraq bura xarici valyuta ilə əmanət və depozitlər daxil edilmir.

Nağdsız vəsaitlər - qeyri-maliyyə təşkilatlarının, müəssisələrin, fiziki və hüquqi şəxslərin milli valyuta ilə hesablaşma, cari, depozit və digər tələb olunanadək hesablarında və eləcə də müddətli əmanətlərdə olan vəsaitlər.

Nağd pul (M0) - Ödəniş vasitəsi kimi ani istifadə olunan pul kütləsinin ən likvid hissəsi.

Yenidən maliyyələşdirmə dərəcələri - Milli Bankın kommersiya banklarına yenidən maliyyələşdirmə qaydasında verdiyi kreditlərə görə formalaşan faiz dərəcəsi. Pul-kredit tənzimləməsi aləti kimi Milli Bank tərəfindən banklararası bazarda faiz dərəcələrinə, eləcə də fiziki və hüquqi şəxslərin əmanət və depozitlərinə, onlara verilən kreditlərə görə faiz dərəcələrinə təsir vəaitəsidir.

Məcburi ehtiyat normaları - kommersiya banklarının cəlb etdikləri əmanətlərin və depozitlərin məcburi qaydada mərkəzi bankda saxladığı hissəsi nəzərdə tutulur və pul-kredit siyasətinin əsas alətlərindən biridir. Bank sisteminin ümumi likvidliyini tənzim edən mexanizmi özündə əks etdirir. Ehtiyat normaları bankların kredit imkanlarının məhdudlaşdırılması və dövriyyədə olan pul kütləsinin lüzumsuz artımının qarşısının alınması üçün istifadə edilir.

Gross domestic product (GDP) - is measured as aggregate of the added value, created in the branches of economics. The generalizing economic indicator of the activities of producers-residents during the report period.

The Consumer price index (CPI) - is the main indicator of the inflation level. It characterizes the dynamics of the value of the goods and services obtained by the customer with a medium purchasing power. It reflects the changes of the total sum of the consumer expenses of the population on the unchangeable collection of the consumer goods and services within a definite period. The main purpose of CPI is to define the value dynamics of the consumer goods and services.

The Balance of payments is the system of statistical indicators, reflecting the results of economic activities between the residents and non-residents of Azerbaijan Republic during the report period. The composition of the Balance of Payments reflects full information about the paying capacity of the Republic and represents a particular meaning in the definition of the main instruments of macroeconomic policy of the government - foreign trade, investment, rate policy, as well as currency regulation and currency control.

The Monetary survey reflects financial relationship between the financial sector and other sectors. The monetary survey is based on consolidated analytic balance of the National Bank and credit organizations, calculated through analytic group of indicators of the monthly accounting balance of the National Bank and the reviewing accountancy balance of the credit organizations.

Net foreign assets are the balance on the active and passive operations with foreign currency and valuable metals, fulfilled by the organs of the monetary-credit regulation and by credit organizations with non-residents.

Net domestic assets are the balance on the active and passive operations of the bank system with the central government, individual sector, enterprises and organizations, with financial organizations and organs of the state management.

The Broad money supply is all the monetary means, used as the payment means in the country's economy. This indicator is considered as an aggregate of net foreign assets and net internal assets or as an aggregate of cash outside banks, savings and deposits.

The cash out of banks is the cash monetary means issued in circulation by the National Bank, except the money in cash-box of the National Bank, and credit organizations.

The money multiplier characterizes the capacity of economy, particularly the bank system, to make money and is one of the main indicators, essential for control over the dynamics of money supply and the level of inflation. The money multiplier is considered as the attitude of the broad money supply towards the monetary base (reserve money).

The money supply (M2) is a special financial aggregate, used during the analysis of the economic policy and definition of a macro-economic proportion. It is considered as a total of the cash and non-cash in circulation. In comparison with the broad money supply, savings and deposits in foreign currency are not included here.

The non-cash means is the means of non-financing organisations, enterprises, physical and juridical persons in the national currency on the calculated, current, deposit and other call deposits accounts for, as well as in urgent savings.

The cash (M0) is the most liquid part of the money supply, used as the payment means.

The refinancing rate is the interest rate, formed by re-dits, given by the National Bank to Commercial Bank in the Form of refinancing. It issued by the National Bank as the instrument of the monetary-credit regulation as the means of influence on the percentage rate on interbank market, as well as on percentage rate on accounts and deposits of physical and juridical persons, and on the credits given to them.

The reserve requirements is a part of the attracted accounts deposits by commercial banks, kept in the proper order in the central bank. It is one of the main instruments of monetary-credit policy. It reflects the mechanism of common liquid assets of the bank system. The reserve requirements are used for the prevention restriction of credit possibilities, banks and the baseless growth of the money supply in circulation.

Dövlət qısamüddətli istiqrazları (DQİ) - Maliyyə Nazirliyi tərəfindən buraxılan güzəştli və müəyyən dövrüylə müddəti olan (1 ilədək) qiymətli kağızlar. İstiqrazların parametrləri Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir. DQİ-nin ilkin və təkrar bazarda yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçirilir.

DQİ-in auksionda yerləşdirilmiş həcmi - auksionda təklif edilmiş sifarişlər əsasında iştirakçılar tərəfindən istiqraz emissiyasının alınmış hissəsidir.

Orta münasib qiymət - satışdan əldə edilmiş məbləğin satılmış istiqrazların nominal dəyərində olan nisbəti kimi hesablanan faizdir.

Orta ölçülmüş gəlirlilik - orta münasib qiymət əsasında təsdiq olunmuş metodika ilə hesablanan gəlirlilikdir.

Bazar portfelinin indikatoru - dövrüyyədə olan istiqrazların aqreqasiya edilmiş (ortalananmış) gəlirliyidir. Aqreqasiya gəlirliyin ödəniş tarixinədək müddət və istiqrazların ilkin yerləşdirmə zamanı yerləşdirilmiş həcmi üzrə ölçülməsi vasitəsilə aparılır. Indikatorun artması - bazarın gəlirliyinin artması, azalması isə - gəlirliyin aşağı düşməsinə əks etdirir.

Dürəsiya - dövrüyyədə olan istiqrazların orta dövrüyyə müddətidir. Dürəsiya istiqrazların ödəniş tarixinədək müddətinin istiqrazların dövrüyyədə olan həcmi üzrə ölçülməsi vasitəsilə hesablanır.

Kredit - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqı) ödənilmək şərti ilə, təminatla və ya təminatlı müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qərantıya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqı ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətcilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba kəçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya kəçürülmüş pul vəsaitidir.

Bakı Banklararası Valyuta Birjası (BBVB) - bu segment Bakı Banklararası Valyuta Birjasının üzvü olan iştirakçı bankların sifarişləri əsasında formalaşır.

Açıq Banklararası Valyuta Bazarı (ABVB) - bankların qarşılıqlı razılığı əsasında həyata keçirilən alqı-satqı əməliyyatları əsasında formalaşır.

Bankdaxili mübadilə əməliyyatları - bankın öz müştəriləri ilə valyuta mübadilə əməliyyatlarının həyata keçirdikləri segmentdir. Bu segmentdə hərracla müştərilərin valyuta alışı və ya satışı sifarişləri əsasında bank tərəfindən həyata keçirilir.

Manatın çarpaz məzənnəsi - manatın xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın ABŞ dollarına nisbətən məzənnələri əsasında müəyyənləşdirilir.

Kredit təşkilatı - bank, xarici bankın yerli filiali və ya bank olmayan kredit təşkilatıdır.

Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə kəçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bank olmayan kredit təşkilatı öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

Bankların nizamnamə kapitalı Kredit təşkilatının təsisçilərinin payları əsasında formalaşdırılır. Nizamnamə kapitalının sabit fəaliyyət üçün əsas yaratmaq və bankın gəlirini artırmaq, potensial zərər ödəmək, ictimai inam yaratmaq və müştərilərin, əmanətcilərin etimadını doğrultmaqdır. Qanunvericiliklə nizamnamə kapitalının məbləği məhdudlaşdırılmır. Lakin kredit təşkilatının fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə Milli Bank nizamnamə kapitalının minimum həddinə tələb qoya bilər.

Bankın filiali hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri ucun bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bankın nümayəndəliyi hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafeələrini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.

Torəmə bank nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əlindən cox faizi təsisçi banka və ya bank holding şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holding şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holding şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

Qeyd: Yuvarlaqlaşdırmaqla əlaqədar olaraq bəzi jədvəllərdə yekun göstəricilərin cüzi kənarlaşmasına yol verilmişdir

The state short-term bills (ST-bills) are the securities issued by the Ministry of Finances with discount and for a definite circulation period on (to one year). The parameters of the ST-bills are defined by the Ministry of Finances. Placements of ST-bills are held at the Baku Stock Exchange.

The volume of placement of ST-bills in auction is a part of the securities, obtained by the auction participants on the basis of orders. The average price - is the percentage correlation of the obtained sum from the sales and nominal cast of the bills.

The average adjustable yield is calculated by the method, confirmed on the basis of the average discount price of the bills at the moment of payment.

Market portfolio indicator - mean aggregate (average) of yields on T-bills, weighted by time to redemption and volume in circulation. Increase of indicator is fixed increase of market yield and reduction of indicator - reduction of market yield.

Duration - the average volume-weighted period on T-bills, calculated by time to redemption and volume in circulation.

Loan a certain amount of money lent for a certain period of time (subject to extension) bearing interest (commission fees), with or without collateral, subject to repayment as per the underlying contract. Loans also include any commitment to lend money, guarantee, warranty, discounted or interest-bearing sale of securities on the same conditions, supported by the contractual right to claim repayment of the funds granted in any fashion.

Deposit money placed or transferred to a current, savings (deposit) or other account on the bank's books that may be returned or transferred to another account at the customer's (depositor's) request, with or without condition to pay interest or commission fees, as per the underlying agreement.

Baku Interbank Currency Exchange (BICEX) - This segment is formed on the basis of operating banks, being the members of Baku Interbank Currency Exchange.

Open Interbank Foreign Exchange Market (OpIFEM) - is formed on the basis of stockmarket activities, held on the mutual agreement of banks.

Internal Bank Transactions (IBT) - It is a segment, conducting the currency exchange operations with the bank clients. The auctions in this segment are fulfilled on the basis of clients' orders for purchase and sale of currencies.

Cross-rate of Manat is fixed on the basis rates of foreign currencies and Manat against US Dollars.

The credit institution - bank, branch of non-resident bank or non-banking credit institution.

Bank - juridical person, having exclusive authority for complex banking operations, namely: to attract deposits of legal entities and individuals to accommodate raised funds on its behalf and at its cost on terms of repayability, chargeability, and promptness, and also to open and keep banking accounts of individuals and incorporated entities.

Non-bank credit institution a legal entity that is engaged in the business of granting loans only in the form of money from its own funds and/or attracted resources (excluding deposits).

The authorized fund of banks is formed on the basis of the founders shares of the credit organizations. The purpose of the authorized capital is to create the base for stable activities, increase the bank in comes, recover potential losses, justify the customer's trust and depositors. According to the legislation, the amount of the authorized fund is not limited. However, to provide stable activities of the credit organization, the National Bank can define the minimum limit of the authorized fund.

The branch - separately located structural units of bank having a different location and performing on their behalf a full range or selected banking transactions specified by licence.

The representative office of bank - autonomous structural units of bank having different location, acting on their behalf and protecting their interests. Representative office is not entitled to conduct banking transactions.

The affiliated financial organization is a legal person, activities of which are determined on the basis of primary participation in the authorized capital and on the contract concluded with other financial organization.

Note: Slight deviations may be observed in some table with respect to total indicators due to modification in process.